

ACIBADEM SAĞLIK HİZMETLERİ VE TİC. A.Ş.

MƏLUMAT SAHİBİNİN MÜRACİƏT FORMU

1. ÜMUMİ

Bu müraciət forması Acıbadem Sağlık Hizmetleri ve Tic. A.Ş. ("Acıbadem" və ya "Şirkət") fərdi məlumatların qorunması haqqında Qanunun 11 və 13-cü maddələrinə uyğun olaraq məlumat sahibi tərəfindən təqdim edilmiş müraciətləri dərhal, səmərəli və hərtərəfli qiymətləndirmək və qəbul etmək üçün məlumat nəzarətçisi adından fəaliyyət göstərir. (No. 6698) ("PDPL") və Ümumi məlumatların qorunması qaydası (No. 2016/279 / EC) ("GDPR").

2. MÜRACİƏT

PDPL-nin 11-ci və 13-cü maddələrinə və / və ya GDPR-nin 15-22-ci maddələrinə əsasən, siz məlumat sahibi, bu müraciət formasını və ya digərlərini dolduraraq məlumat nəzarətçisi kimi fəaliyyət göstərən şirkətimizin PDPL və / və ya GDPR-nin tətbiqi ilə bağlı yazılı tələblərinizi aşağıdakı yollarla (müəyyən qaydalarla) təqdim edə bilərsiniz:

- Fahrettin Kerim Gökay Cad.No:49 Altunizade, İstanbul, Türkiyə "Firma Katibliyinə" ünvanlanan "Fərdi məlumatların qorunması Qanununa uyğun olaraq məlumatın tələbi" sözləri yazılmış bir zərfdə imzanızla bir tələb məktubunu kuryer ilə göndərə bilərsiniz.
- Tələb notarius vasitəsilə göndərilə bilər.
- Təhlükəsiz bir rəqəmsal və ya mobil imza ilə tələbinizi qeydiyyatdan keçmiş e-poçtunuzdan və ya sistemimizdə qeydiyyatdan keçmiş e-poçtunuzdan acibademsaglik@hs02.kep.tr ünvanına göndərə bilərsiniz.
- Acıbadem ünvanına kisiselveri@acibadem.com.tr ünvanına "Şəxsi məlumatların qorunması Qanunu çərçivəsində məlumat tələbi" mövzusu ilə "word" və ya "pdf" formatında etibarlı elektron imzalı bir sənəd göndərə bilərsiniz.

MƏLUMAT SAHİBİ HAQQINDA BİLGİLƏR

Formanızı təhlil etmək və sualınıza dair qərar vermək üçün aşağıdakı xanalar düzgün doldurulmalıdır.

Adı *	
T.R. Şəxsiyyət vəsiqəsinin nömrəsi*	
Ünvan*	
Telefon nömrəsi*	
Elektron poçt ünvanı *	
Faks nömrəsi (istəyə görə)	

* * Doldurulması tələb olunan xanalar

Bizə göndərilən şəxsi məlumatlarınız yalnız bu ərizə formasını qiymətləndirmək və doldurmaq və sizinlə əlaqə qurmaq üçün işlənir.

Zəhmət olmasa Acıbadem ilə iş birliyinizlə əlaqəli variantı işarələyin, və bu əməkdaşlığın davam etdiyini aşağıda göstərin.

Pasiyent

İş - partneri

Ziyarətçi

Digər ()

-
- Acıbadem ilə iş birliyim müraciət zamanı da davam edir..
- Acıbadem ilə əməkdaşlığım sona çatdı ()

MƏLUMAT SAHİBİNDƏN MÜRACİƏTLƏR

Zəhmət olmasa, məlumat sahibi olaraq, Maddə 11 və 13 PDPL və / və ya Maddələr 15-22 GDPR-ə uyğun olaraq məlumat tələb etdiyiniz bölmənin (lərin) altını işarələyin.

SİZİN İSTƏYİNİZ	ZƏRURİ MƏLUMAT /SƏNƏD	SİZİN SEÇİMİNİZ
-----------------	-----------------------	-----------------

<p>1.Şəxsi məlumatlarımın Acıbadem tərəfindən işlənilib-ışlənmməməsini bilmənizi xahiş edirəm.</p>	<p>Zəhmət olmasa müəyyən bir məlumat növü ilə bağlı məlumata ehtiyacınız olub olmadığını bildirin.</p> <p>.....</p> <p>.....</p>	
<p>2.Şəxsi məlumatlarımın Acıbadem tərəfindən niyə işləndiyini bilmənizi xahiş edirəm.</p>	<p>Zəhmət olmasa müəyyən bir məlumat növü ilə bağlı məlumata ehtiyacınız olub olmadığını bildirin.</p> <p>.....</p> <p>.....</p>	
<p>3.Şəxsi məlumatlarımın Acıbadem tərəfindən müvafiq məqsədlər üçün istifadə edilib-edilmədiyini öyrənməyinizi xahiş edirəm.</p>	<p>Zəhmət olmasa müəyyən bir məlumat növü ilə bağlı məlumata ehtiyacınız olub olmadığını bildirin.</p> <p>.....</p> <p>.....</p>	
<p>4. Şəxsi məlumatlarım beynəlxalq və ya yerli üçüncü şəxslərə ötürülürsə, şəxsi məlumatlarımın ötürüldüyü üçüncü şəxsləri tanımaq istəyirəm.</p>	<p>Zəhmət olmasa müəyyən bir məlumat növü ilə bağlı məlumata ehtiyacınız olub olmadığını bildirin.</p> <p>.....</p> <p>.....</p>	

<p>5.Şəxsi məlumatlarımın səhv və ya natamam işləndiyinə inanıram və düzəlişlər etməyinizi xahiş edirəm.</p>	<p>Sizin fikrinizcə, tam işlənməmiş və ya səhv işlənməmiş məlumatları göstərin və necə düzəldilməli olduğunu izah edin.</p> <p>.....</p> <p>.....</p>	
<p>6. Xahiş edirəm, mənim fikrimcə, tam işlənməmiş / səhv işlənməmiş şəxsi məlumatların, şəxsi məlumatlarımın ötürüldüyü üçüncü şəxslər tərəfindən də düzəldilməsini xahiş edirəm.</p>	<p>Укажите информацию, которая, по Вашему мнению, обрабатывается не полностью или неправильно, и объясните, как ее следует исправить. Sizin fikrinizcə, tam işlənməmiş və ya səhv işlənməmiş məlumatları göstərin və necə düzəldilməli olduğunu izah edin.</p> <p>.....</p> <p>.....</p>	
<p>7. Şəxsi məlumatlarımı silməyinizi xahiş edirəm, çünki bunların işlənməsi üçün əsaslar etibarlı deyil.</p>	<p>Xahiş edirəm bu tələbin mövzusu olan məlumatları və faydalarınızla zidd olduğuna inandığınız nəticəni daxil edin, bu tələbləri dəstəkləyən məlumat və sənədləri Müraciət Formasına əlavə edin.</p> <p>.....</p> <p>.....</p>	

<p>8. Şəxsi məlumatlarımın üçüncü şəxslər tərəfindən silinməsini xahiş edirəm, çünki onların işlənməsi üçün əsaslar etibarlı deyil.</p>	<p>Tələbiniz şəxsi məlumatlarınızın yalnız bir hissəsinə aiddirsə, xahiş edirəm müvafiq məlumatı və sorğunuzun əsasını tələbinizi dəstəkləyən məlumat və sənədlərlə birlikdə verin, bu ifadələri dəstəkləyən məlumatları və sənədləri Müraciət formasına əlavə edin.</p> <p>.....</p> <p>.....</p> <p>.....</p>	
<p>9. Şəxsi məlumatlarımın Acıbadem tərəfindən yalnız avtomatlaşdırılmış sistemlər tərəfindən təhlil olunduğuna, və bu analizin mənə zərər verən nəticələrə gətirib çıxardığına inanıram. Bu nəticəyə etiraz edirəm</p>	<p>Zəhmət olmasa tələbinizin əsasını və tələbinizin işlənməsinin nəticəsini göstərin, bu tələbləri təsdiq edən məlumatları və sənədləri Müraciət formasına əlavə edin.</p> <p>.....</p> <p>.....</p> <p>.....</p>	
<p>10. Şəxsi məlumatlarımın qanunsuz işlənməsi səbəbindən itkilərim üçün kompensasiya tələb edirəm.</p>	<p>Zəhmət olmasa bu tələbin səbəblərini və çəkdiyiniz zərərləri aşağıdakı hissədə göstərin, bu tələbləri dəstəkləyən məlumat və sənədləri (məsələn, Fərdi Məlumatların Qorunması Şurasının qərarları və ya məhkəmə qərarı) Müraciət Formasına əlavə edin.</p> <p>.....</p>	

Müraciətlərin məlumat sahibi adından çıxış edən üçüncü bir şəxs tərəfindən doldurulmalı və təqdim edilməli olduğunu nəzərə alaraq, bu ərizə forması ilə birlikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə göndərmək lazımdır; qəyyumluqda olan uşaqlar adından verilmiş müraciətlər üçün qəyyumluq / qəyyumluq vəziyyətini təsdiqləyən sənədlərin surətləri bu müraciət formasına əlavə edilməlidir.

Acıbadem, bir şəxslə əlaqə qurma və Acıbadem tərəfindən əldə edilən şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün məlumatların sahibi olduğunuzu təmin etmək üçün məlumat və sənəd tələb etmək hüququna malikdir. Bununla bağlı tərəfimizə təqdim olunan məlumat və sənədlər, məlumatların sahibi olduğunuz təsdiqləndikdən dərhal sonra məhv ediləcəkdir.

Tələb olunan məlumat və sənədlər natamamdırsa, tələbimizə əsasən bütün məlumatları və sənədləri doldurub təqdim etməlisiniz. Maddə 13/2 PDPL və / və ya Maddə 12/3 GDPR tələbinin tamamlanması üçün verilən otuz (30) gün müddət məlumat və sənədlər tərəfimizə tam təqdim olunana qədər dayandırılacaqdır.

(i) MƏLUMAT SAHİBİNİN YEKUN TƏLƏBİ

PDPL və / və ya GDPR-yə uyğun olaraq, sorğunuz ən qısa müddətdə cavablandırılacaq, ancaq sorğunuzun növündən asılı olaraq partiyanız tərəfindən qəbul edildikdən otuz (30) gün sonra.

Maddə 13 PDPL və / və ya Maddə 12 GDPR-yə uyğun olaraq cavabımız bu müraciət formasında göstərilən üstünlüklərinizdən asılı olaraq sizə yazılı və ya elektron daşıyıcılar vasitəsi ilə göndəriləcəkdir. Zəhmət olmasa sorğunuza cavab vermək üçün poçta, e-poçta və ya faksə üstünlük verdiyinizi aşağıda göstərin.

Müraciətim barədə nəticəni e-poçt adresimə göndərməyinizi xahiş edirəm.	<input type="checkbox"/>
Xahiş edirəm müraciətimlə bağlı nəticəni poçtuma göndərin.	<input type="checkbox"/>
Zəhmət olmasa, ərizəm barədə mənə bir nəticə göndərin.	<input type="checkbox"/>

(ii) MƏLUMAT SAHİBİNİN BƏYANATI

Bu məktubla PDPL və / və ya GDPR-yə uyğun olaraq təqdim edilmiş məlumat tələbimin yuxarıdakı tələb / istəklər nəzərə alınaraq qiymətləndirilməsini və yerinə yetirilməsini xahiş edirəm. Müraciətdə təqdim etdiyim məlumatların və sənədlərin mənə aid olduğunu, düzgün və aktual olduğunu qəbul edirəm, bəyan edirəm və təsdiqləyirəm.

Məlumat sahibi	
Adı	
Sənədlərin təqdim olunma tarixi	
İmza	